

# "AZƏRBAYCAN"

Mart ayının, daha doğrusu, novruzlu günlərin sonlarında AYB-nin ədəbi-bədli jurnalı olan "Azərbaycan"ın 3-cü sayı oxucuların ixtiyarına imzalı. Ədəbi camiyədə, ümumiyyətlə söz məkanında özünəməxsus yeri və böyük bir tarixi zaman kəsiyinə möhür vurmuş jurnalın dəstixətti təbii ki, zaman-zaman qorunub saxlanılır. Və on maraqlısı da budur ki, "Azərbaycan" jurnalı nəşr olunduğu tarix boyunca həmişə yeni imzalara, ədəbi gəncliyə və ümumiyyətlə ədəbi proseslərə təsir etməkla yanaşı, ona təbliğ etməyə də xüsusi önəm veribdi. Buna görə jurnalın hər sayı oxucular tərfindən maraqla qarşılanır və bu da onun ömrünüñ söz ömrünə caslahanır.


Yeri gelmişkən onu da xatırladım ki, bir oxucu kimi mən jurnalın her sayında birmənali şəkildə mütləq maraqlı imzaya, oxunaqlı, yeni nefesli sözə, nəşr nümunəsinə rast gəlirəm. Ona görə də ardıcıl izlediyim "Azərbaycan" mənim üçün stolüstü nəşrə çevrilib. Nəcə deyərlər, gözüm hemişə onu axtarıb. O ki, qaldı jurnalın bu il üçün 3-cü sayına, yaradıcı kollektiv, xüsusişə baş redaktor İntiqam Qasimzadə, məsul katib Südabə Ağabalayeva bu sayda da oxucular üçün maraqlı, oxunaqlı nəşr, poeziya nümunəleri, publisistik yazıları təqdim ediblər. Mən nəşr bölməsində Mübariz Örənin "Ağ buludlar" povestini, imzasını artıq tanidiğim Vəfa Mürsəlqızının üç hekayəsini gözdən keçirdim. Düşünürəm ki, bu nəşr nümunələri oxucuların da ürəyincə olacaqdı. O ki, qaldı poeziaya. Bu ölümde kifayət qədər oxunaqlı, maraqlı imzalar var. Onların arasında mənim zaman-zaman izlədiyim Ənver Əhmədin, Əlizadə Nurinin, Murad Köhnəqalanın, Yusif Nəgməkarın və digərlərinin şeir cəlengi ele bil bahar ovqatlı, bahar nəfəslidi. Ənver Əhməd yazır ki:

Göydə sənsən, yerde mən,  
Mən olmuşam dərd əmən,  
Yaman düşdüm dərdə mən,  
Ahin dağlara, könlüm.

Başımın daşı ağır,  
Bu daş göylərdən yağır.  
Baxıram fağır-fağır,  
Ahin dağlara, könlüm!

Fələk bir el apardı,  
Allah gəzsə tapardı,  
Derd-qəm bağımı yardı,  
Ahin dağlara, könlüm!

Vətəndə Vətən itdi,  
Yaramda tikan bitdi,  
Ömür keçdi, gün ötdü,  
Ahin dağlara, könlüm!



Və yaxud:

Cəkilən qəm deyil, amma  
Çəkdikcə... uzanıb gedir.  
Bu ömür ocaq üstədi  
Hər gün bir az yanıb gedir.

Ölüm də açılan sirdi  
Qəlb qoşasa, həm də "bir"di!  
...Dan üzüne anda içirdi,  
İndi danıb, danıb gedir.

Haldan hala düşüb halim,  
Ağrın varsa, ağrın alım!  
... Bu, "bazar"da bir az malım,  
Bir az da vicdanım gedir.

Poeziya ölümünün nümunələri arasında Yusif Nəgməkarın misraları da könül oxşayır. Yusif Nəgməkar yazar:

Yayda qış istədim  
Qişda ya...  
İstəməyə nə var,  
İstədiyini  
İstəyəndə təpdin, ay hay!..

Ela bu məqamda dostum Murad Köhnəqalanın misralarına da üz tutmağın vaxtı. Murad yazar:

Ey göydəki quş səsi,  
mənim halımı  
yerdəki bu insanlara ishar et!  
O incə firçanı  
batırıb da öz səsinin  
yeddi rənginə,  
çək mənim pozulmuş portretimi.  
Var et,  
yenidən məni var et!

Ümumiyyətlə, jurnalın bu sayındakı rəngarəng poeziya çələngini xalq yəzici Anarın "Yaralı heykel, yaralı yaddaş" esesi, İntiqam Qasimzadənin 70 yaşı tamam olan Məmməd Orucla müsəhibəsi, Qəşəm Nəcəfzadənin "Bir könül səhra içinde", "Duyğu piçiltili", professor Nizami Cəfərovun Molla Pənah Vaqifin 300 illiyinə həsr etdiyi "Vaqifin dövrü, həyatı və dünyagörüşü" məqəlesişin sonunu hissəsi bir növü tamamilər.

Bir oxucu olaraq düşünürəm ki, jurnalın bu sayındakı yazılarının, yəni istər publisist, istər təqnid və ədəbiyyatşunaslıq materiallarının hər birinin öz oxucusu var və bu sayı əldə edib oxuyanlar yaradıcı kollektivdən məmənun qala-caqlar.

Əbülfət MƏDƏTOĞLU

Fələk oxunu atır,  
Canım qanıma batır,  
Bağrımda yara yatır,  
Ahin dağlara, könlüm!

Anamın saçı qandı,  
Yandı, ciyərim yandı.  
Fələk əhdini dandı,  
Ahin dağlara, könlüm!

Yalvardım xıśin-xıśin,  
Arazi iç, qurusun.  
Gözümü qan yaş yusun,  
Ahin dağlar, könlüm!

Elim eldən üzüldü,  
Əlim eldən üzüldü.  
Yaram sizlər min ildi,  
Ahin dağlara, könlüm!

Alizadə Nuri isə oxucularına bu ovqatı yaşıdır:

Hara qoyum bu eşqi,  
Dünya yaman kiçikdi.  
Ayığım çatdı sənə,  
Ürəyimsə gecikdi.